

Səməngül QAFAROVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Bakı Slavyan Universiteti

E-mail: Gulhusu01@gmail.com

ORCID İD: 0000-0002-3548-8937 UOT 82-053.2



RUS UŞAQ FOKLORU HAQQINDA MÜLAHİZƏLƏR

Açar sözlər: rus folklorşünashığı, uşaq folkloru, rus uşaq folkloru, xalq sərvəti, zəngin uşaq folkloru, pestuşeklər, poteşkilər.

SUMMARY

CONSIDERATIONS ON RUSSIAN CHILDRENS FOLKLORE

In every moment of life, in the world, man has become the owner of both material and spiritual wealth. Both acquired wealth played a key role in the acquisition of the other. Material wealth, which is important for people, has also led to spiritual development. Folklore, a rich vocabulary of artistic words, as well as the creator of new literary genres, led to the formation of education, moral and ethical values. Folklore, which accumulates, preserves by enriching the moral wealth of the people, provides extensive information about the creativity, rich folklore, lifestyle, customs, worldview, artistic thinking, public relations of the former society. It would be the least to say that childrens folklore is a part of general literature. Childrens folklore is a spiritual treasure that takes into account their perceptions and understandings, and assumes the basic enlightenment powers as a duty. Childrens folklore is a product of what adults have prepared for children and, over time, re-created for them by those adults. According to researchers, Russian childrens folklore is based on the traditions of the peoples of the USSR. K.D. Ushinsky rightly noted that the skill of children to speak with all the richness of the mother language, the ability to feel the diversity without acquaintance, the impact on language development is also of great importance in the initial teaching of the mother language. Childrens folklore of the Russian people is unusual, rich and diverse. Beautiful examples of folk literature, which have an exceptional role in the lives of children, develop childrens spiritual feelings and poetic feelings. As important as songs are, tales and epics teach courage, fearlessness and pride.

Keywords: Russian folklore, childrens folklore, Russian childrens folklore, folk wealth, rich childrens folklore, songs, poems, counting rhymes, nursery rhymes.

РЕЗЮМЕ

К ВОПРОСУ О РУССКОМ ДЕТСКОМ ФОЛЬКЛОРЕ

В каждый момент жизни, мира человек становился обладателем как материальных, так и духовных богатств. Из обоих заработанных богатств одно сыграло ключевую роль в приобретении другого. Материальные блага, важные для людей, также привели к духовному развитию. Фольклор, являясь богатой сокровищницей художественного слова, создателем новых литературных видов, привел к формированию равноправного воспитания, нравственно-этических ценностей. Фольклор, впитывая, приумножая, обогащая и передавая потомкам народное богатство, дает обширную информацию о творчестве, богатейшем фольклоре, образе жизни, традициях, мировоззрении, художественном мышлении народа, об общественных отношениях прошлого общества. Можно сказать, что детский фольклор является частью общего фольклора. Детский фольклор – это духовное богатство, которое учитывает восприятие, понимание детьми, берет на себя основные воспитательные полномочия как чувство долга. Детский фольклор – это продукт того, что взрослые готовят для

детей, и со временем эти взрослые воссоздают для детей. Русский детский фольклор, по мнению исследователей, строился на основе фольклора народов СССР. К.Д. Ушинский справедливо отмечал, что умение детей говорить со всем богатством родного языка, умение чувствовать разнообразие без ознакомления, влияние на языковое развитие также имеет большое значение при первоначальном обучении родному языку. Детский фольклор русского народа необычен, богат и разнообразен. Образцы народной литературы, прекрасные, играющие исключительную роль в жизни детей, развивают у детей нравственные и поэтические чувства. Как бы ни были важны песни, смелости, бесстрашию, гордости учат сказки, эпосы.

Ключевые слова: русская фольклористика, детский фольклор, русский детский фольклор, народное богатство, богатый детский фольклор, пестушки, потешки.

Folklor hər bir xalqın adət-ənənsinə, tarixi köklərinə, yaşam tərzinə, zövqünə, meylinə məxsus və maraqlarının ifadəcisi olub, kollektiv yaradıcılıq mahiyəti daşıyır. Xalqın həyat yollarında maraqların ilkin ifadəcisi və xüsusiyyətlərinin eks olunmasıdır. Xalq şeiri ən böyük sərvətdir. O, həm millətin milli mədəniyyəti, maariflənmə sahəsinin inkişafedici qüvvəsi, həm də yüksək əxlaqi dəyərlərin formallaşması yolunda tükənməz xəzinədir.

1934-cü ildə M.Qorki I Ümumittifaq Konqresdə çıxışında folklorun mahiyyətini, xalq arasındaki nüfuzunu, kollektiv yaradıcılıq məhsulunun faydasını geniş şəkildə göstərmişdi.

Folklor körpədən yaşıya qədər insanlar arasında yaranan, yaşayan, yüksək təriyəvi əhəmiyyət daşıyan bir əxlaq kitabıdır, konstitusiyasıdır. Mahiyyəti, düşüncəyi sahə baxımından faydalıdır. Ailənin möhkəm-lənməsində, fəaliyyətinin formallaşmasında, gələcək yollarının inkişafında mühüm əhəmiyyət kəsb edir. Sədəliyi, əlçatanlığı, anlaşıqlı olması baxımından da təhlil və təribiə vasitəsidir.

Uşaq folkloru ümumi folklorun bir hissəsidir, desək az olar. Uşaq folkloru, uşaqların qavrayışını, başadüşəcəyini nəzərə alan, əsas maarifləndirmə səlahiyyətlərini bir vəzifə borcu kimi üzərinə götürmüş mənəvi sərvətdir. Uşaq folkloru, böyüklerin uşaqlar üçün hazırladıqlarını və zaman keçidkə həmin böyüklerin uşaqlar üçün yenidən yaradılmış məhsuludur.

«Uşaq folkloru» ifadəsi rus folklorşunaslığında ilk dəfə 1926-cı ildə İrkutsk universitetinin professoru Q.S.Vinoqradov, bir qədər sonra isə (1928) görkəmli pedagoq O.İ.Kapitsa tərəfindən işlədilmiş və nəzəri cəhətdən əsaslandırılmışdır.

XX əsrin 20-ci illərindən başlayaraq əksər Avropa ölkələrində uşaq folkloru bir sira alım və yazılıçının doğma mövzusuna çevrilmişdir. Rusiya və keçmiş sovet respublikaları bu sahədə daha faal olmuşlar. Q.S.Vinoqradov və O.İ.Kapitsanın demək olar ki, bütün elmi fəaliyyəti rus uşaq folklorunun toplanması, nəşri və tədqiqinə həsr olunmuşdur. Sonrakı illərdə isə folklorşunaslığın tədqiqi, SSRİ məkanına daxil olmuş bütün xalqların uşaq folkloruna yönəlmüşdir. Rus uşaq folklorunun tədqiqində V.P.Anikin, A.D.Baransev, Q.A.Bartəşeviç, V.A.Beçak, V.A.Vasilenko, O.N.Qreçə-nina, Q.V.Dovjenok, P.Z.Zandukeli, M.Q.Kitaynik, S.Q.Lazutin, E.S.Lituin, T.S.Mamaladze, N.S.Malaşenko, M.N.Melnikov, A.N.Martinova, A.M.Rubnikova və digərlərinin əməyi yüksək qiymətləndirilmişdir.

V.P.Anikinin təsnifatına əsaslanaraq uşaq folklorunu 3 qrupa bölgürər:

1. Böyüklərin uşaqlar üçün yaratdıqları;
2. Böyüklər tərəfindən yaradılsa da, zamanla uşaq folkloruna çevrilmişlər;
3. Uşaqların özləri tərəfindən yaradılanlar.

Digər rus tədqiqatçıları N.S.Kravtsov, S.Q.Lazutin isə yalnız uşaqların özləri tərəfindən yaradılan və ifa olunan bədii yaradıcılıq nümunələrini uşaq folkloru hesab etmişlər. Bu fikirlə N.P.Andreyev və V.I.Ciceron da razılaşmışlar. Rus folklorşunaslığında «böyüklərin uşaqlar üçün yaratdığı nümunələrin» uşaq folkloruna aid edilməsinə Q.S.Vinoqradov, N.P.Andreyev, N.I.Kravtsov, S.Q.Lazutin kimi etiraz edənlər, laylaları, oxşamaları, uşaq folkloru nümunəsi yox, sərbəst yaradıcılıq məhsulu hesab etmişlər. A.Nəbiyev isə V.P.Anikinin yuxarıdakı bölgüsünü dəyərli hesab etmiş, onların qarşılıqlı araşdırılmaya ehtiyacını önə çəkmişdir. K. Cukovskinin sözləri ilə desək: “İki və daha böyük yaş dövründə uşaqlar özləri də yaratmağa başlayırlar və həqiqi folklor incilərinin yaradıcısı olurlar” (5, 20).

Şifahi xalq yaradıcılığı, xalqın qeyri-peşəkarlıqla yaradılmış, mövcud olan hər növü və janrıdır. “Folklor” sözünün hərfi mənası xalq müdrikliyi, xalq biliyi deməkdir. İnsanların yaradıcılığının özünü göstərdiyi sahə qeyri-adi dərəcədə genişdir. Bütün dünya xalqlarının ədəbiyyatında folklor peşəkar yaradıcılıq kimi fərqli bir xarakter daşıyır. Ədəbi yaradıcılıq hərəkəti həmişə özünəməxsus, bənzərsiz, başqaları tərəfindən təkrarlanmayan müəllif fəaliyyəti ilə bağlıdır. Amma folklor nümunələri eksinə, müəyyən edilmiş əsasda və çərçivədə yaranır. Bu ədəbiyyat unudulmaz hadisələrə, mərasimlərə və həyatda qarşısalınmaz günlərə aid yazılan mahnilər, şeirlər, dram parçaları, dastanlar, maslenitsə əyləncəsi, bahar sehri və s. haqqında yaranan nümunələrdir. Burada gündəlik, poetik məzmunlu əsərlər meydana gəlir, bu həm də əvvəlki yaradıcılıq nümunələrindən bəhrələnərək yaranır və şifahi poetik istifadəsinə çevirilir. Şifahi poetik nümunələr bədii zövqləri eks etdirir, xalqın bədii ehtiyaclarını ödəyir. İnsandan-insana, ağızdan-ağıza keçərək tamamlanar və ya dəyişər. Bu prosesin davam etməsi xalqın yaradıcılıq məhsulunu formalasdır, mükəmməlləşdir. Folklor nümunələri kağız üzərində qurulmamış, yalnız şifahi ötürmə zamanı müxtəlif müğənnilər, nağılıclar tərəfindən inkişafa məruz qalmışdır. Həcməc böyük nağıllar da, dastanlar da bu üsulla yaranmışdır və yaddaşlarda yaşamışdır. Bu nümunələrin yaradıcıları aristokrat, intelligent xüsusiyyətləri özündə cəmləşdirən yaradıcılıq məhsuludur.

A.M.Qorki 1909-cu ildə folklorun inkişafi haqqında «bu bir adamın şəxsi düşüncəsi deyil, bütün xalqın kollektiv yaradıcılığıdır» - fikrini irəli sürmüştür.

Rus xalqının ən kiçik folklor növü ninnilər və ya beşik nəgmələridir. Bu sözün qədim mənası piçıldamaq deməkdir. Bu növ uşaqlara ninni, beşik başında söylənilən mahnilardır. Bunun köməyi ilə ana və ya dayə uşaqlara yuxu çağırırlar.

Folklor xalqın zövqünü, meylini, maraqlarını ifadə edir. Hər millətin milli mədəniyyəti, ən böyük sərvətidir. Xalq şeiri, tarixi tərəqqi yolunda xalq tərəfindən genişləndi, maraqlı, təribiəvi əhəmiyyətli bir sahəyə, mühüm təhsil və təribiə

məktəbinə ən böyük yardımçı və qüvvəyə çevrildi. Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında maariflənmə səlahiyəti qazandı. Folklor, uşaqlar arasında qavrama vəziyyətinin də əlcətanlılığına yardımçı oldu. Rus xalqının uşaq folkloru qeyri-adı, zəngin və müxtəlisidir. Qəhrəmanlıq dastanı, nağıllar, kiçik janrlar çoxsaylı əsərlərlə təmsil olunur.

Zaman keçdikcə ninnilər ritual və yazım xarakterini itiribdi. Uşaqlara pestuşklər oxuyurlar, onları oxşayır, əzizləyirlər. Ətraf aləmin gözəlliklərini oxşadaraq oxşayırlar. Uşaq böyüdükcə sevələmələr, əzizləmələr – pestuşklər yerini potəşkilərə verdi. İndi bir az mürəkkəb mahnilər oxudular. Yulaf qoxusu duyan qızıl quyuqlu xoruz, noxudun iyini də duyur. İndi artıq kiçik məzmunlu nağıllar yaranırdı. Bu nağılların qəhrəmanı dəyirmana gedən uzunburun durna, gödəkayaq dovşan, Mərakeş çəkməli köhnə oğru-quldurların gəlişi və s. hadisələrdən bəhrələnərək nağılları düzüb qoşurdular. Burada zarafat ritmləri də var idi. Arabanın təkərlərinin səsi ilə ritm qurulurdu. Laylaların ritmi yaranırdı:

Трах, трах, тара-пак!

Едет баба на волках.

Daha bir şəkildə ritm daha bacarıqlı bir şəkildə təkrarlanır:

А, чу-чу, чу-чу, чу-чу!

Я горох молчу! (4, 28)

Bələ bir şeirin sözləri, musiqisi uşaqlar arasında ritm hissini inkişaf etdirir, onları xoşbəxt edir. Zarafatlar arasında əsl əlaqələrin qəsdən yerdəyişməsi ilə güllüşə səbəb olan xüsusi bir növ mahni-qafiyə yaranır. Burada donuzun palid abacında yuva qurması, ayının milçək dərisindən ayaqqabı tikməsi, dənizin od tutması, ağ balıqların uçub getməsi, bir kişinin ocaqdan nərə balığı çıxarması və s. Haqqında uyğunsuz mahnilər yaranmışdı. Amma bu uyğunsuzluq pedaqogikaya çevrilmiş, tərbiyəyə, əxlaqa xidmət etmişdir. Yumor hissinin gücləndirilməsi və bu tip zarafatların ifadə edilməsi uşaq yazarı K.S. Çukovski tərəfindən müdafiə edilmişdi. Bunların ardınca bir zaman böyüklərə aid olan, lakin müəyyən dəyişikliklərə məruz qalaraq uşaqların ixtiyarına verilmiş mahnilər, oyunlar, tamaşalardır. Bunların yaradıcıları uşaqlar özləri olur. Mahnilərin sözləri çiçəklərə, salyangözlərə, kiçik böceklərə həsr etməsi, quş səslərinin təqlididi, bir ayağını ata oxşadan, qayğısız uşaqlığın maraqlı anlarıdır.

Bu çağırış uşaqın ürəyini ümidi doldurur. Böyüklərin kədərlə ifadə etdiklərini, uşaqlar mahniya, şənliyə, çağırışa çevirmişlər, müəyyən sanlı günlərdə, mərasimlərdə ifa etmişlər.

Şifahi cümlələrlə, gah dağidıcı hadisələrə qışqıraraq, gah faydalı yer, göy, su qüvvələrinə, böyüklərin həyatı və işi üçün çağırış xarakterli mahnilərlə, tamaşa və qurduqları oyunlarla zənginləşdirmiş, maraqlı və gülməli şeylər daxil etmişlər. Daxil edilmiş personajlarda, heyvanlar, quşlar, uğur böcəyi, arılar, itirilmiş dişini aparan siçan və s. maraq doğurur. Bunlar qədim rus uşaq folkloruna aid edilir.

Uşaq folklorunun tədqiqatçısı Q.S. Vinoqradov tərəfindən elmi ədəbiyyata daxil edilən bu termin, zənglər və cümlələr arasında mövsüm, hava, bayramlarla əlaqəni vurgulayır, həyat tərzi, həyat sistemi ilə uyğunlaşdırır. Buradakı oyunlar, ciddi həyat axtarışlarına bənzərliyi ilə diqqəti cəlb edir. Ovçuluq, məhsul yiğimi, tənezzül rituallarını təqlid etdikləri kətan əkmək, tarlabecərmək və digər zəhmət tələb edən işlərin gündəlik həyatda ciddi, dəqiq, ardıcılıqla təkrarlanması məqsədi, erkən yaşlarından uşağa mövcud şeylərin və adətlərin nizamına düşməyi aşlaşmaq, ona davranış qaydaları öyrətmək idi. Bununla bərabər qədim həyatın əlamətləri olan köhnə bütperəst oyunlardan bəhrələnərək, onlardan istifadə etməklə, yeni yaranan oyun personajlarından faydalana maqla, qarşıda onları gözləyən həyat uğrunda mübarizəyə bir növ hazırlanmaqdır. Xalqın həyatı ilə sıx bağlı olan, pedaqogika principlərinin vacib, populyar tələblərini özündə birləşdirən bu oyunlardan bəziləri bu gün də həyat tərzlərində yaşayır, unudulmur. Bu oyunların yaradıcıları uşaqlar olmuşdu. Bəzən böyüklər tərəfindən yaradılsa da, sonda uşaqların ixtiyarına verilmişdi.

Böyüklərdən uşaqlara ötürülən yaradıcılıq məhsullarında uşaqların özlərinə məxsus elementlər hiss olunur. Bu ən çox deyişmələrdə, öcəsmələrdə, sanamalarda özünü bürüzə verir. Uşaq folkloru da xalq ədəbi nümunələrindən bəhrələnmiş, qorunmuş xalq sərvətidir. Yaranmış vəziyyətdən istifadə edərək, yəni onun çətinliyi, asanlığı, təsir dairəsi öncədən diqqətdə saxlanılır və ehtimal xarakterli fikırların yaradıcılığına çevirilir. Müəyyən partilərin, mərasimlərin, tədbirlərin həyata keçirilməsində uşaqlar şən və hazırlıqları nümayiş etdirmək məqsədi ilə həyata gətirdikləri dolamalar, deyişmələr, öcəsmələr və sanamaların rolü mükəmməldir. Oyunlarda sanamaların həyata keçirilməsi, ciddi toqquşmaları aradan qaldırılmışdır. Oyunlarda iki qrupun yaradılmasında bu yaradıcılıq məhsulunun rolü əvəzsizdir. Bir çox xalq ədəbiyyatı sayma qafiyələrinə adət etmişlər. Uşaqlar sayma qafiyələrindən istifadə etməklə özgürvənlərini möhkəmləndirir, məsələni də öz xeyirlərinə həll edirlər. Uşaqlar arasında ifadə motivləri də özünün fəallığını diqqətdə saxlamışdır. Burada atalar sözündən, tapmacalardan istifadə etməklə uşaqların zehni fəəaliyyətinin realliga da cığır açılmışdır, çünkü dolamalarda da, öcəsmələrdə, canamalarda da qafiyə gözlənilir. Amma mənə diqqətdən yayınır, söz yığımı öz funksiyasını yerinə yetirir. Tapmacalar həm məzmun, həm də zehni vərdislərin inkişaf etdirilməsində çox böyük əhəmiyyət kəsb edir. Bu da bir oyun növüdür. Sərrast fikir məsuliyyəti toplum arasında həyata keçirilir. Bu böyüklərin uşaqları sınağa çəkməsi kimi də izah edilir. Burada məntiqi düşüncə də öz əhəmiyyətini əks etdirir. Sanamalar da oyun məşğuliyyəti kimi təsdiq edilməsinə baxmayaraq hər yerde istifadə olunur.

Ova gedəndə, yürüşlər təşkil olunanda, mərasimlərdə insanların sayı lazımlı olanda bu rolu yerinə yetirməyə çox adamlar cəsarət tapmamışlar. Bu iş ya xoşbəxt nəticə, ya da bədbəxtliyə apararmış. Bələ bir inanc yaranmışdı ki, sayma, azalar, ölərlər. Buna görə də saya, say haqqındaki hadisələrə aid nümunələr bir zarafat, bir humor çizgiləri altında həyata keçirilir. Bu da deyəsən, Avropada dünya-

nin çox yerlərində qəbul edilmişdi. Zabaykalda, İrkutskidə təyyarəyə minəndə, uzaq səfərə çıxanda saymağa icazə verməzlər. Sayın ciddiliyini itirməyə çalışmışlar. Bunun hal-hazırda unudulduğunu müşahidə edirik. Bu gün bu bir əyləncə kimi, yalnız oyun zamanı dəstəklənir. Seçimində yanlışlıq olmasın deyə bunu həyata keçirirlər, şərti bir formada. Bütün qədim rəqəmlərin təhrif olunmuş təyinatları ilə danışılmış, sanki ağırlığını, mənfi emosiyasını azaltmağa çalışmışlar. Uşaq oyunları həyatın özünü təkrarlayır, çünki oyunda da həyatda olduğu kimi ədədlərin həqiqi həyatını gizlətmisler. Mücərrəd sözlər vasitəsilə yenidən saymaqla həyata keçirmişlər. Zaman keçdikcə bu inanclar aradan qalxmış, oyun səviyyəsində qalmışdır. Köhnə mənəsi öz mənasızlıq formasından çıxa bilməmişdir. Bu da uzun zaman yaşaya bilmədi. Bu tipdə mahnilər yarandı, balalaykada ifa olundu. Özü bir ritm qazandı: «Аты-баты, шли солдаты».

Məhlələr arasında, kəndin bir başı ilə o biri başı arasında münaqişələr, davalar yaranırdı, yumruq davası, çəkişmə, döyüşmələr baş verirdi. Burada fərqlənlərmək üçün ləqəblər meydana gəldi, və ya qəribə görünən adətləri lağə qoyardılar. Danışıqlarına söz qoşardılar. Məsələn, novqorodluları «fisqıranlar», moskvalıları «muskovalı» çağırardılar. Bəzi ləqəblər tənbəlli, boşluğu, bəziləri də sənətkarlığını, peşəsinə gözəl bildiyini hiss edərək verərdilər. Uşaqlar arasında da bu mübahisələr səbəb olurdu. Ona görə də, yumşalmış variantda həyata keçirildi. Əsasən, oyun zamanı hiyləgərlik, acgözlük, tənbəllik, oğurluğu pisləyir kimi ləqəblərlə meydana çıxırırdı. Bu oyuncuları məsxərəyə qoymaşa çalışırlar. «Архип – старый гриб», «Я беда - беда», «Борборошка – украл топорушко» və s. etnoqrafik maraq və uşaq söz yaradıcılığında uşaq psixologiyasını mühakimə etmək üçün deyilən sözlər «Дразнило – собачье пыло» və s. güllüs doğurur. Amma bu ifadələr, həm də acidir, acımağa sövq edir. Bu da oyunun bir növüdür. Şifahi ifa olunur:

- Тебе поклон послали.
- Кто?
- Маша.
- Какая Маша?
- Синяя наша. (4, 87)

Yaşlı uşaqların zarafta, şən, zərərsiz bu şifahi oyunun qafiyələrinin sürətli təkrarlanması, həm də dil qüsurlarının aradan qalxmasına xidmət edir. Yaradıcısının isə böyükler olduğuna ehtimal edilir. Yanıltmacların da uşaqlar arasında həm pedaqoji, həm də psixoloji səbəb olduğu məlumdur. Uşaq folklorunun xeyli növü aşkar olunmuşdu. Bu növlərin əksəriyyəti müəyyən dəyişikliyə məruz qalmışdı. Bu dəyişiklik ya ağızdan-ağıza keçəndə müəyyən uğursuzluğa uğramış, ya da folklorşunaslar tərəfindən müəyyən dəyişiklik aparılmışdır. Bunlar eyni zamanda zaraftılarda, mahnilarda, tapmacalar və s. növlər üzərində həyata keçirilmişdir. Bu sahədə məşhur mütəxəssislərdən K.S.Çukovski, M.A.Bulatov, N.P.Kolpakova, O.S.Kapiseyin böyük rol olsmuşdur. Burada söhbət müəllifdən başqa, folklor nümunəsinin işlənmə dərəcəsi, mətnin əhəmiyyətli redaktəsindən gedir. Ən məşhur kolleksiyaçıların

da topladığı şifahi nümunələr yazıçılar tərəfindən düzəldilmiş formada «Ладушки. Русские народные сказки, песенки, потешки» adlı kitabda çap olunmuşdu. Bu toplunun uğurunu duyan, milli orjinallığını möhkəmləndirmək üçün kitabı iki hissəyə böldü və illüstrastyalar bəzədilmiş vəziyyətdə təqdim edən rəssam sənətşünas Y.A.Vasneçova idi. O, bu sahədə olan zəhmətini itirmədi, əksinə, oxucular tərəfindən sevildi: «Ладушки и русские народные сказки, песенки, потешки, прибаутки» adlı kitablar çap olundu. Bu illərdə folklorşunaslar folklorun bir çox növünün çap olunması baxımından böyük nailiyyatlar qazanmışlar. Getdikcə ölkədə nəşr olunan folklor nümunələri kolleksiyaçılar tərəfindən daha geniş şəkildə təqdim edilmişdir. Bu uğurun birinci nəşri «Тридцать три пирог» adı ilə 1962-ci ildə, ikinci 1968, üçüncü 1973-cü ildə çap olunmuşdur. Buraya sərf rus xalq nümunələri deyil, Rusiya məkanında yaşayan digər xalqların da ədəbi nümunələri salınmışdır. Bu kitablar M.A.Bulatov tərəfindən tərtib edilmişdir.

Rus uşaq folkloru tədqiqatçılarının dediyinə görə SSRİ xalqlarının folkloru əsasında qurulmuşdur. Folklor nümunələrindən biri də tapmacalardır. Tapmacalar zehnin inkişafına güclü təsir göstərir. Tapmacalar uşaqlar üçün bir çətin gəlişdir. Çünkü müəyyən zehni əmək tələb edir. Bunu isə bəzən uşaqlar qəbul etmirlər. İnadçı uşaqlar cavabı tapmadıqda əsəb sarsıntısı keçirirlər. Fərqli danışarkən, yalnız təxmin edilənə xas olan xüsusi əlamətlərə və xüsusiyyətlərə işarə edilir. Ətraf aləmin cisimləri arasındaki oxşarlığı və inkarı haqqında düşünməyə məcbur olur. Ən tələbkar, çətin mövzularda yüksəlir, çətinləşir və sonda açılır. Reallıq dəyişikliklərin, vəziyyətin dəyişməsinin tapmacalarla təmsil olunması da müşahidə olunur. Məsələn, qara köpək qapıda, tutmur, hürmür, evə də buraxmir (qapıda qıfil). Ən tələbkar mövzularda obrazlar rəngarəng də ola bilər, mövzu kəskin dəyişər. Xalq tapmacaları uşaqlar üçün hər zaman əyləncəlidir, hər yaş üçün maraqlı və həvəsləndiricidir. Burada sual və cavablarda bir opostoqram diqqəti cəlb edir. Uşaqlar üçün ən sadə və ən elementar əsyalarдан istifadə etmək yaranan tapmacalar yaddaqlan və humoristikdir: «Yekə qarın, dörd qulaq» (Yastıq), «Bütün tüklü, dörd pənceli, özü də bığlı» (pişik), «Qışda və yazda bir rəngdə» (küknar, ladın).

Uşaqların ana dilinin bütün zənginliyi ilə danışmayı bacarması, tanışlıq olmadan rəngarəngliyi duymaq bacarığını, dil inkişafına təsirini K.D.Uşinski haqlı olaraq, həm də ana dilinin ilkin tədrisində böyük əhəmiyyət daşıdığını qeyd etmişdi.

Atalar sözləri bu rolunu həm formasına, həm də məzmununa görə daha əhəmiyyətli yerinə yetirir. Rus dilində bir neçə yüz atalar sözü var. Uşaqlar ilk atalar sözünü böyüklərin nitqində eşidər. Bu doğma dildə söylənilən ilk təlim, təribiə öhdəliyini yerinə yetirir. Atalar sözünün mənəsi uşaqların qarşısında qəbul edilmiş bir təlim kimi açılır. Burada mənəna daha aydınlaşır. Mübahisəsiz açıqlığı ilə uşaqlar tərəfindən birbaşa dəyər kimi qəbul edilir. Məcazi mənada ifadə olunduğu üçün mənəsi yalnız yaşıla aydınlaşır. Xalq atalar sözündə coxlarının bəyəndiyi kimi bir əxlaq dərsi var. Gənc nəslə insan müdrikliyinin təqdimatıdır – xalq atalar sözləri. Atalar sözlərini oxuyub-öyrənmək müəyyən mənada pedaqoji prosesdir:

«Dost yoxdur – axtar, tapanda qoru», «Günəşin istiliyi, ananın xeyirxahlığı», «Dilinlə tələsmə, işinlə tələs» və s. atalar sözlərini mahir, incə işə qısa bir zamanda israrlı fikir geyindirməklə hökmün aydın kompozisiyası və ritmik formada ifadəsi insanlara hadisələri qısa zamanda xatırlatmaqdə ən gözəl vasitədir. Xalq atalar sözləri, həm də hər hansı bir fenomenin düzgün təyin edilmiş məcazi ifadələridir, onlar sadəcə bir fenomeni təyin etmir, əksinə ona ifadəli, emosional qiymət verir. Məsələn, kiminsə gəlmişinin narahatlıq verdiyini söyləməkdənə, «elə bil başına qar uçdu» - desək, kiminsə hərəkətindən bezdiyini isə «elə bil acı turpdun» ifadəsi ilə əvəz etmək hissələrin emosionallığını artırır, yumşaldır. Tərbiyəvi fikirləri, əxlaqi dəyərləri özündə cəmləşdirən atalar sözlərinin mahiyyətinin dəqiq mənimsədilməsi, ifadəsinin məqsədə uyğunluğunu və düzgünlüyünü anlatmaq, uşaqları bu yöndə tərbiyələndirmək böyüklerin, müəllimlərin ümidi vəzifəsidir.

Mahnılar da xalq müdrikliyinin musiqili, bədii ifadəsidir, milli yaradıcılıq sahəsidir, məktəbəqədər uşaqların estetik ehtiyacları uşaq folklorunun mahnıları ilə tam təmin edilir. Müxtəlif mövzulu mətnlər böyükler tərəfindən yaradılır, bu bəzən olduğu kimi, bəzən də dəyişilmiş şəkildə uşaqların ixtiyarına verilir. Bu sahənin tədqiqatçısı K.D.Uşinski fikirlərini kitablarda izah etmişdir. Bunlar "Bahar, qırmızı bahar", «Yaşıl, yaşıl, mənim yaşıl bacçam», «Meşənin, qaranlıq meşənin eşqinə», «Necə bizim qapı», «Sən mənim dağ gülüm» və s. pedaqoji praktikada mükəmməl olan kitablardır. Bunlar uşaqlara musiqi ilə birlikdə poetik ruh bəxş edir. Poetik ünsürlər ağ qu quşu, küləkdə xişildayan ağaçqayın, boz qazlar, yaz yağısı, daşan çaylar, dəli küləklər və s. Bunlar uşaqlarda torpaq sevgisi, vətən məhəbbəti, doğma yurd yerlərinə bağlılıq kimi mənəvi hissələri inkişaf etdirir, qəlbərində yaşadır.

Uşaqlarda mənəvi hissələri, poetik duyğuları inkişaf etdirməkdə mahnılar nə qədər vacibdirse, cəsarəti, qorxmazlığı, məgrurluğu da dastanlar öyrədir. Dastanları öyrənmək, rus xalqının qəhrəmanları ilə tanış olmaq deməkdir. Bu gün kitabların köməyi ilə dastanlar öyrədir. Bədii formada təqdim olunan bu qəhrəmanlar Vətənə, xalqa xidmət barədə dərs öyrədir, etik anlayışını, dərin düşüncə kimi cəhətləri nümayiş etdirir. İnqilabdan əvvəl də dastanların bu keyfiyyətini yüksək qiymətləndirirlər.

1949-cu ildə yazarı, folklorşunas Karnauxova «Rus bahadırları. Dastanlar» adlı bir toplu hazırladı. Burada bir neçə rus xalq qəhrəmanları haqqında İlya Muramts, Dobrina Nikitiç, Alyoşa Popoviç haqqında maraqlı nağıllar, hekayələr verilmişdi. Hekayələrin çoxu da İlyaya – ilk qəhrəmana həsr edilmişdir. Burada ardıcılıq, hərəkətin inkişaf ardıcılılığı ilə bağlıdır. Yazarı dastanların orijinalliğini qorumaqla, onları bəzi arxaik xüsusiyyətlərdən, mənfi keyfiyyətlərdən azad etdi. Kolleksiyada möhtəşəm qəhrəmanlıq motivləri öz əksini tapmışdır. Bəzi təcrübəli müəllimlər buna etiraz etdilər. Uşaqların başa düşməyəcəyini bəhanə gətirdilər. Müəllimlər uşaqların dastanları tam başa düşmələri üçün geniş izaha ehtiyac olduğunu da qeyd edirdilər. S.V.Karnauxovanın maraqlı kitabı bu bəhanələrə son verdi. Bu eposun uşaq üçün əlçatan olmasını tam təsdiq etdi. Belə uğurlu cəhdlərdən biri də N.P.Kolpakovanın ya-

radiciliq cəhdə olan «Dastanlar» kitabıdır. Bura on bir dastan toplanmışdır. Hər dastan müstəqil fikir və qəhrəmanlıq nümunəsidir. Sərbəst nəşrlə həyata keçirilir, orjinallıq qorunur, poved principlendə təbiiliyi gözlayır. Nağılların təsviri bütövlüyünü pozmadan dastanın poetik mənası və tarixi gündəlik xüsusiyyətləri qısaca izah edilir.

Xalq ədəbiyyatının gözəl, uşaqların həyatında müstəsna rolü olan nümunələrindən biri də nağıllardır. Xalq nağılları qeyri-şərtsiz uşaqların mütaləcə çərçivəsinə daxil edilmişdir. 20-ci illərdə bəzi müəllim və ədəbiyyatşunaslar nağılların uşaq kitablarına yerləşdirilməsini rədd edirdilər. Fantastik ideyaları din və xurafatla eyniləşdirirdilər. Hər bir nağılin uşaqlar arasında estetik zövqün və fikrin formalasdırılmasında böyük rolu olması fikri, özünü zaman-zaman təsdiqlədi.

Pedaqogika elmində nihilizmi və vulqarlaşma sovet ictimaiyyəti tərəfindən pişlənirdi. 1934-cü ildə S.Y.Marşak demişdi: «Gəlin, nağılı qəbul edək. İnsanlar nağılı inqilabin öldürdüyüni inanacaqlar. Məncə bu yanlışdır». Sovet pedaqoqları bütün praktikası ilə sübut etdilər ki, nağılları kitablara daxil etməyin əhəmiyyəti böyükdür. Uşaqlar üçün ən maraqlı sahə heyvanlar haqqında olan nağıllardır. Heyvanlar və quşlar haqqında olan nağıllar toplanmış və çap edilmişdir: Çəkməli xoruz çıynində qaşiq gəzir və qışqırı ki, keçi dovşanın daxmasından çıxsın, yoxsa onu öldürəcəm ("Kosa – derəzə") "Tərs keçi". «Tülük və qurd» nağılinda qurd quyruğunu çaya salır: "İki baliq, biri kiçik, biri böyük" - deyir; «Tülük və xoruz» nağılinda tükünün şirin dilinə inanmayan xoruzun inadkarlığı, «Tülük və qarğı» nağılinda hansı vasitə ilə qara bağani yerə enidirməyi inandırmağı və s. hadisələri əks etdirir. Əsl heyvanlar bunlar deyil, amma uşaqlar buna inanırlar və böyük bir maraqla gözləyirlər ki, keçi dovşanın daxmasından çıxacaqmı; qurd quyruğu ilə baliq tutacaqmı, tükünün hiyləgər niyyəti uğur qazanacaqmı? Bu nağıllarda ən vacib ifadələr – ağıl-axmaqlıq, hiyləgərlik-düzlük, yaxşılıq-pislik, qəhrəmanlıq-qorxaqlıq, xeyirxahlıq və xəsislik haqqında fikirlər formalasır və davranış normalarını müəyyənləşdirir. Nağıllar uşaqın dünyaya düzgün münasibətini təsdiqləyir. Birliyin, bir olmanın gücünü nağıllar vasitəsilə aşılıamağa çalışan pedaqoji fikir, sağlam düşüncə və məqsəddir. «Turpun nağılı» sadə, ənlaşıqlı bir dillə ən kiçik gücə, dostluğa həmişə ehtiyacın olduğunu sübut edir. Uşaqlarda bir fikir formalasır: «Siçanın gücünə ehtiyac varmı?»

Uşaqlar nağılların köməyi ilə hadisələrin, əməllərin ölçüsünü düzgün qiymətləndirməyi və bütün həyat uygunluğunu ciddi və gülməli tərəfini başa düşməyi, nağılların köməyi ilə erkən yaşlarından öyrənirlər. «Qoğal»da şən, qayısız, şirəli, zəncəfilli çörək özünə o qədər inamlıdır ki, həqiqəti görə bilmir. Ona görə də tükünün toruna düşür.

Məişət nağılları dostluqdan, təmizlikdən, əməksevərlikdən bəhs etdiyi kimi, heyvanlar haqqında nağıllarda hansı mövzudan bəhs etsə də, əxlaqi dəyərlərə aid etik normalar təkrarlanaraq unudulmur. İnsan həyatdakı hadisələrin sonluğunu əxlaqi, tərbiyəvi fikirlər üzərində formalasdırır. Nağılların xoşbəxt sonluğu uşaqın şənliyinə, yaxşılıqla pislik arasındakı mübarizənin uğurlu nəticəsinə inamını artırır.

Heyvanlar haqqında çox humor var. Bu möcüzəli xüsusiyyət uşaqlarda haqqı, həqiqət hissini inkişaf etdirir, əyləndirir, sevindirir, ruhlarını hərəkətə gətirir. Ancaq bəzi nağıllar kədərləndirir, hadisələr ziddiyyətlidir. Buradakı hadisələr uşaqların duyğuları qədər canlıdır. Uşağı təsəlli etmək asandır, əsəbləşdirmək də asandır. Müsbət və mənfi mövzulu nağılların təbiətlə əlaqəsində kəskin fərqləri duyurlar. Uşaqlar nağılı personajlarının xarakterik xüsusiyyətlərini həyatda da axtarırlar. Xoruz qəhrəmandır, tülük hiyələgərdir, keçi yalançıdır, ayı axmaqdır, dovşan qorxaqdır. Nağılların əvvəlində verilən ritmik mahnilər güclü emosiya, xəyalı fikir ifadə edən hissələr yaradır, onu saxələndirir, nağıllara məxsus xüsusiyyətlərin yaranmasına kömək edir. Yaddaşa düşən nağıllar uşaqları şurunun ayrılmaz hissəsi nə çəvrilir. Yaşılı və məktəbəqədər uşaqlar da nağılı sevirlər.

İşıq və qaranlıq səhnələr arasındaki mübarizə və möhtəşəm bir uydurma ilə birlikdə hərəkətin inkişafı onlar üçün eyni dərəcədə cəlbedicidir.

Rus xalq nağılı inanılmaz dərəcədə canlı, yaradıcı bir dünya üçün yaradılmışdır. Onun haqqında hər şeyfovqalədədir: insanlıq, torpaq, dağlar, çaylar, ağaclar, hətta əşyalar – ev əşyaları, alətlər və s. nağıllarda gözəl xüsusiyyətlər qazanırlar. Balta meşədə odun doğrayır, dəyirman taxıl üyidür, soba danışır, alma öz yarpaqları ilə qaçan uşaqları bürüyür, uçan xalça göye qalxır, kiçik bir sandıqda sakinləri, evləri, küçələri olan böyük şəhər yerləşir. Bu inanılmaz dünya uşağın təxəyyülünü oyadır və inkişaf etdirir, nağılin danışlığı hər şeyi izləyir, inanır, qəlbən bağlanır. Çar İvanın qələbələrinə sevinir, müdrik Vasilasın möcüzələrinə sevinir, çətinliklərinə üzülür. Qəhrəmanların taleyi uşaqlara toxunur, bəzən bu hadisələrə evlərində, ailələrində baş verən hadisələr üst-üstə düşür, «Гуси-лебеди», «Сестрица Алешка и братец Иванушка», «Ховрошечка», «Морозко» kimi nağıllar dediyimiz prinsipləri əks etdirir. Etik motivlər hərəkətin inkişafına daxil olur: ədalətsizlik, əzab və bədbəxtlik mənbəyinə çəvrilir, xoşbəxt sonluqlar həmişə ədalət normalarına ziddiyyətləri aradan qaldırır. Nağıllar uşaqlara nəyin pis, nəyin yaxşı olduğunu, düzgün anlayışlar işığında anladır, insan əməllərini və hərəkətlərini qiymətləndirməyi öyrədir. Nağıllarda düzəlməz həyat amali yoxdur, eyni zamanda əsl dünyanın daha ağır insan əzablarına dözdüyünü də gizlətmirlər, amma hər bir şey möcüzə sayəsində xoşbəxtliklə bitir. Yaxşılığın pislik üzərində təsəvvür edilən möcüzəvi qələbəsi həmişə uşağın hissələrini aktivləşdirir. Ədalətə ehtiyac, həyatın çətinliklərini sonsuz qədər aşmaq istəyinə çəvrilir, insanın həyatda qabiliyyətinin və ədalət uğrunda mübariz keyfiyyətlərinin formallaşması üçün son dərəcə vacibdir. Bundan başqa nağıllar uşaqlara məntiqi düşünməyi öyrədir.

Hadisələrin ciddi ardıcılıqla cərəyan etməsi, nağılı süjetinin dinamikasını əks etdirir, sona yaxınlaşdırıqca personajlar arasındaki əlaqələrin kəskinləşməsi, məqsədə tam çatma anına gətirən gözlənilməz dönüşün mövqeyinə qəhrəmanın etirafı, yenə ədalətin təntənəsi nümayiş etdirir. Bu kimi texniki mübarizlik uşağın başa düşməsinə kömək edir, məqsədə çatmaq üçün əzmkarlıq, vəzifəyə sadıqlik və nəyin bahasına olursa, olsun qazanmaq arzusunu möhkəmləndirir. Nağılı qəhrəmanları ba-

şına nə gəlsə də, həmişə öz məqsədində sadiq qalır. Nağılların belə xüsusiyyətləri uşaqlar üçün çox vacibdir, insani münasibətlərin sadəliyini, vacibliyini başa salır.

Nağıllardakı üç dəfə üçlük, hadisələrin təkrarlanması üç olması, nağılı kompozisiyasının xarakterizə edilməsinə imkan verir. Qəhrəman çar İvanın üç ilanla mübarizəsi, üçbaşlı, altıbaşlı, doqquzbaşlı əjdaha ilə vuruşması fikrimizi təsdiqləyir. Və ya qəhrəmana Dəniz çar tərəfindən üç sınağın verilməsi, bunların getdikcə çətinləşməsi, üç dəfə atına tullanmasından sonra məqsədində çatması üçün müəyyən sınaq rəqəmi kimi dəyərləndirir. Üçlü təkrarlamada xüsusi bir məna var. Üçüncü cəhd ya xoşbəxtlik, ya da bədbəxtliklə başa çatır.

Nağılların maraqlı, cəlbedici olmasına fikir verirlər. Burada canlılıq, səslerin müxtəlifliyi, meşə səs-küyü, rənglərin parlaqlığı da önemli rol oynayır. Ətrafımızda dünyanın bütün xüsusiyyətləri özünü bürüzə verir. Günəş işığı, güclü kükük, göz qamaşdırın şimşəyin çaxması, göy gurultusu və ya nağıllardakı gecənin zülmət qaranlığı, günəşin qırmızı, dənizin mavi, qaranşaların ağ, çəmənliliklərin yaşıl olması da təsadüfi deyil. Əşyaların aydın formaları, onlar haqqında dəqiqlik formalaşdırır. Qəhrəmanın qılınıcı iti, sarayları ağ daşdan, masaları palid, piroqları buğdadan olur. Bütün bunlar nağılları milli söz sənətinin bir modeli halına gətirir, xalqın mədəniyyətinə, dilinə, kökünə bağlılığını sübut edir.

ƏDƏBİYYAT

1. Paustovski K. Yaxın və uzaq adamlar. Bakı, 1971.
2. Бабушкина А.П. История русской детской литературы. М., 1948.
3. Белинский В. Г. Собрание, сочинение. Т.5, 1943.
4. Русские народные сказки, песенки. М., 1966.
5. Чуковский К. Сказки в стихах. От двух до пяти. М., Детская литература, 1982.

